

Azərbaycan Respublikası Nazirlər Kabinetinin
2014-cü il 7 fevral tarixli 40 nömrəli qərarı ilə
TƏSDİQ EDİLMİŞDİR

3 nömrəli əlavə

**Əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının ərazisində
daimi yaşamaq icazəsinin verilməsi (müddətinin uzadılması) üçün**

Ərizə-anket

Xahiş edirəm, Azərbaycan Respublikasının ərazisində daimi yaşamaq üçün icazənin alınmasına və ya müddətinin uzadılmasına dair müraciətimə baxasınız.

Şəkil üçün
yer

1. Soyadınız, adınız və atanızın adı			
2. Soyadınız və ya adınız dəyişibsə, dəyişdirilmənin səbəbləri, habelə istifadə dövrü			
2.1 əvvəlki soyadınız və ya adınız	2.2. istifadə dövrü	2.3. dəyişdirilmənin səbəbləri	
3. Doğulduğunuz tarix (gün, ay, il)			
4. Doğulduğunuz yer			
5. Milliyyətiniz			
6. Ailə vəziyyətiniz (nikahda, dul, subay)			
7. Vətəndaşlıq mənsubiyyətiniz			
8. Pasportunuzun və ya digər sərhadkeçmə sənədiniz (pasportu olmayan 18 yaşına çatmamış şəxsə münasibətdə doğum haqqında şəhadətnamənin və ya ona bərabər tutulan digər sənədin)	8.1. növü		
	8.2. seriyası və nömrəsi		
	8.3. verilmə tarixi (gün, ay, il)		
	8.4. etibarlılıq müddəti (gün, ay, il)		
9. Əvvəllər başqa ölkənin (ölkələrin) vətəndaşı olmusunuzmu			bəli <input type="checkbox"/> xeyr <input type="checkbox"/>
9.1. vətəndaşı olduğunuz ölkənin adı	9.2. hansı dövrdə	9.3. hansı yolla qəbul edilmisiniz	9.4. vətəndaşlıqdan çıxmağınızın səbəbi
10. Azərbaycan Respublikasının ərazisində daimi yaşamaq istəyinizin səbəblərini göstərin			

10-1. Hazırkı müraciətinizə baxılması üçün seçdiyiniz müddət (müraciətin nəticəsinin vaxtında əldə olunmaması seçilmiş müddətə görə ödənilməsi nəzərdə tutulan dövlət rüsumunun məbləğinə təsir göstərmir) ¹		35 (otuz beş) gün <input type="checkbox"/>	40 (qırx) gün <input type="checkbox"/>	50 (əlli) gün <input type="checkbox"/>	60 (altmış) gün <input type="checkbox"/>	
11. Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə vəsiqəsi əsasında yaşadığınız müddət						
12. Əvvəl Azərbaycan Respublikasında nə vaxt olmusunuz və gəlişinizin məqsədi						
13. Cinayət törətdiyinizə görə məhkum olunmusunuzmu bəli <input type="checkbox"/> xeyr <input type="checkbox"/>						
13.1. nə vaxt		13.2. səbəbi		13.3. hansı orqan tərəfindən		
13-1. Miqrasiya sahəsində qanunvericiliyin tələblərini pozduğunuza görə inzibati məsuliyyətə cəlb edilmisinizmi? ² bəli <input type="checkbox"/> xeyr <input type="checkbox"/>						
13-1.1. nə vaxt		13-1.2. səbəbi		13-1.3. hansı orqan tərəfindən		
14. Təhsiliniz						
14.1. təhsil pilləsi	14.2. təhsil üzrə ixtisasınız	14.3. təhsil aldığınız dövr	14.4. təhsil müəssisəsinin adı	14.5. təhsil müəssisəsinin ünvanı		
15. Əmək fəaliyyətiniz, o cümlədən Azərbaycan Respublikasındakı fəaliyyətiniz (ali və ya orta təhsil müəssisələrində təhsil də daxil olmaqla) Qeyd. Bu hissəni doldurarkən, idarə, müəssisə və təşkilatların adları işlədiyiniz dövrdə adlandırıldığı kimi göstərməlidir.						
15.1. nə vaxt (başlanğıc və bitmə tarixi)		15.2. hansı vəzifədə		15.3. iş yerinin adı		15.4 iş yerinin ünvanı
16. Ailə üzvləriniz						
16.1. qohumluq dərəcələri	16.2. soyadı, adı və atasının adı	16.3. doğum tarixi və yeri	16.4. milliyyəti	16.5 vətəndaşlığı	16.6. fəaliyyəti	16.7. yaşadığı ünvan
17 Müraciət şəxsin qanunvericiliyə müvafiq qanuni nümayəndəsi tərəfindən verilərsə,						

onun					
17.1. soyadı, adı və atasının adı	17.2. doğum tarixi və yeri	17.3. milliyyəti	17.4. vətəndaşlığı	17.5. yaşadığı ünvan	17.6. şəxsiyyətini təsdiq edən sənədinin seriyası və nömrəsi
18. Hazırda yaşadığınız ünvan					
19. Telefon nömrəniz (ev, mobil, iş) və elektron poçt ünvanınız					
20. Ərizəyə əlavə edilən sənədləri sadalayın					
21. Mən xəbərdar edilmişəm: ³					
1. Azərbaycan Respublikasının ərazisində daimi yaşamaq üçün icazə almaq məqsədilə saxta sənədlərin və ya yalan məlumatların təqdim edilməsi Azərbaycan Respublikasının ərazisində daimi yaşamaq üçün icazənin verilməməsinə (müddətinin uzadılmamasına), verilmiş icazənin isə ləğv edilməsinə səbəb olur.					
2. Bu ərizə-anketin 10-1-ci hissəsində nəzərdə tutulan müddətin sonuncu günüindən 30 gün ərzində dövlət rüsumu ödənilmədikdə, daimi yaşama icazəsi ləğv edilir.					
22. Əlavə qeydlər					

«___» _____ 20__ il

İmza _____

Xidməti qeydlər (sənədləri qəbul edən orqan tərəfindən doldurulur)
<p>Ərizə-anketi və orada göstərilmiş sənədləri qəbul etdi, ərizə-anketin düzgün doldurulmasını yoxladı</p> <p>_____</p> <p>sənədləri qəbul etmiş əməkdaşın soyadı, adı, imzası</p> <p>«___» _____ 20__ il</p>